



SUŞA

Qələbəmizin rəmzi

Qələbəmizin rəmzi, Azərbaycan əsgərinin qəhrəmanlıq simvolu, dün-ya ədəbiyyatı, mədəniyyəti və incəsənətinə əvəzsiz şəxsiyyətlər və-rən Şuşa həm də ecəzkar bir təbiət gözəlidir. Başı buludlara dirənən dağları, ilan dili kimi haçalanmış sildirim qayaları, dağların döşünə sə-rilmiş yaşılı meşələri, dərələrdən şırıl-şırıl axan çayları bu yerlərin tə-biətinə əsrarəngəsiz gözəllik qatır.

Təbiəti ilə adamı heyran edən, qəlb-i riqqətə gətirən Şuşa ilahidən güc alan məşhur bir rəssamin yaratdığı tabloya bənzəyir. Dörd bir hendəvəri dağlarla əhatə olunan, dağ zirvəsində məskən salan bu şəhər bütün fəsillər-də gözəldir, təkrarsızdır. Səhər-səhər dan yeri söküləndə bir ayrı mənzərəsi olur bu yerlərin. Günəş tellərini dağların yamacına sərdikcə Şuşanın mətin qayalıqları lale kimi qızarır. Dağların döşünə sərilmis, göz işlədikcə uzanan meşələr, yaşılı ormanlar bir ayrı yaraşıq verir bu yerlərə. Göy üzüne səpə-lənmiş mavι buludlara tamaşa etməyin də bir ayrı ləzzəti var Şuşada. Şuşanın suyu insanları kimi təmiz və safdır. İnsan tərtəmiz buludların suya düşən əksini görəndə təccübəlməyə bil-mir. Elə zənn edirsən ki, səhər-səhər

günəş buludlara bürünərk yuyunmaq üçün suya düşüb.

Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi də bu diyarın nadir sərvətlərin-dəndir. Kirs, Şırlan, Armudlu, Əylis, Çinqılı, Quşçular, Malibeyli meşələri, Zarislı və Xəlifəli çayları boyu uzanıb gedən, dağların əteklərinə qədər geniş bir sahəni əhatə edən ormanlar bu yerlərin yaşılı libası kimi göz oxşayır.

Göylərə salam aparan, başı buludlara dirənən Kirs dağı başımızı ucaldan, üzümüzün qarasını təmizləyən Azərbaycan əsgərinin şərəfinə ucaldılmış möhtəşəm bir abidəyə bənzəyir. Qiş aylarında başı buludlara dirənən Kirs dağı buz bağlayıb şüə kimi parıldayıb. Gülqabına bənzər sərt qayalıqlar rəngarəng rəsm qalereyasına oxşayır.

Şuşa deyəndə ilk yada düşən Cıdır düzü olur. İgidlərimiz qurşaq tutub güləşdiyi, at yarısdırdığı, dostluq və hü-nər meydanı olan Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmix" adı verilib. Cıdır düzündən bir az aşağıda yerləşən Xankəndi ovuc içi kimi görünür.

Yaz ayları Cıdır düzü ipəkdən toxunmuş rəngarəng xaliya bənzəyir. Ot- lar, müxtəlif rəngli gülər, çiçəklər əs-rarəngiz gözəllik verir bu düzə. Cıdır düzü həm də dünyanın nadir incilərin-dən olan, sevgi, vəfa, sədaqət rəmzi olan xarıbülbülü ilə məşhurdur. Yazda səhər-səhər bu yerlərin incisi olan xarıbülbülüñ gözlərindən şəh əvəzinə gözyaşı süzülür sanki.

Şuşanın gözəlliyyinə gözəllik verən yerlərdən biri də Yuxarı Daşaltıdır. Xalq arasında bura "Şəmilibəngi" da deyirlər. Bu yerin özünməxsus xüsusiyyəti ondan ibarətdir ki, "Şəmilibəngi" Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmix dağının düz al-tında, çeşmə ətrafında yerləşir. Xatırla-daq ki, bura turistlərin ən çox üz tutduqları məkandır.

Şuşa özünün buz bulaqları, mineral suları ilə də məşhurdur. Şuşadan söz açarkən İsa bulağından, Turşusdan, Şirləndən danışmamaq mümkün deyil. Qelbə rahatlıq, könlə xoşluq götərən həmin bulaqların yaşı bu yerlərin tarixi qədər qədimdir.

Cıdır düzündən bir qədər aşağıdakı "qırx pilləkən" deyilən dik pilləli yol Daşaltı çayına aparır. Ermənilər 1992-ci ildə Şuşani işgal edən zaman şəhərin cənubunda dəniz səviyyəsindən 1365 metr hündürlükde yerləşən, uzunluğu 114 metr, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" abidəsini dağı-daraq məhv etmişlər.

İllər idi ki, dağıdıcı, işgalçi Hayas-tan hərbçiləri təbiətin bənzərsiz incisi-nin də sakitliyini pozmuşdular. Qəhrə-man Azərbaycan əsgəri təbiətin bu nadir guşəsinə də sakitlik, sülh, əmin-amənlilik götirdi. İndi bu yerlərin sakitli-yini top, qrad mərmisi yox, şəhəri yenidən quran texnikaların səsi pozur. İndi buralarda yenə də quşlar nəğmə oxuyur, ətrafa musiqi səsi yayılır. İndi bu yerlərde Şuşanın təbiətindən rəng alan qüdrətli Azərbaycan bayrağı dalğalanır.

Elşən QƏNİYEV,
"Azərbaycan"